



## Google Scholar profilini necə silməli?

Bunun üçün ilk olaraq Google Scholar profilinizə daxil olun, silmək istədiyiniz profilinizdəki (2 və ya daha artıq profiliniz varsa) bütün məqalələri  işarəsi ilə seçin.



Sonra Actions menyusundan "Delete" düyməsini seçin. Nəticədə məqalələr profilinizdən silinəcəkdir.

Daha sonra Google Scholar menyusunu sol düymə ilə kliklədikdə menyu açılacaq.



Buradan “Settings” menyusuna klikləyirsiniz və aşağıdakı səhifə açılır

☰ Google Scholar

◆ Settings

Search results

Languages

Library links

Account

Button

**Collections**

Search articles ( include patents).

Search case law.

**Results per page**

10  Google's default (10 results) provides the fastest results.

**Where results open**

Open each selected result in a new browser window

**Bibliography manager**

Don't show any citation import links.

Show links to import citations into

“Account” hissəsinə sol düymə ilə klikləyərək daxil olun. Açılan səhifədən “Delete Scholar account” düyməsini seçərək klikləyin.

☰ Google Scholar

◆ Settings

Search results

Languages

Library links

Account

Button

**Account**

You're currently signed in as

[Sign out](#)

[Delete Scholar account](#)

**Signed-in off-campus access links**

Use my on-campus library subscriptions to enable off-campus links. [Learn more](#)

**Signed-in search activity**

Use my search activity to improve search results and recommendations.

To retain settings, you must turn on [cookies](#)

## Bu zaman aşağıdakı səhifə açılır

☰ Google Scholar

◆ Delete Scholar account

 We're sorry that you're leaving.

To delete your entire Google account, including Gmail and all other Google services, please follow the [instructions for Google Accounts](#).

To delete just your Scholar account, please acknowledge every item below:

I am the sole and rightful owner of the Google account.

I request to close the following accounts and delete the following data: [my Scholar profile](#), [my Scholar library](#), [my Scholar alerts](#).

If I change my mind within **30 days**, I'll visit [Google Scholar Settings](#) to recover my accounts and my data.

If I don't recover my accounts and my data within **30 days**, I understand that they will be gone forever.

[DELETE ACCOUNT](#) [Back to safety](#)

Burada bütün bəndlərin qarşısına  işarəsini qoyaraq “Delete Account” düyməsini sıxın. Nəticədə silmək istədiyiniz profiliniz ləğv olunacaqdır.

Diqqətinizə görə təşəkkürlər!

EFTİE departamenti “Elmmetrika” şöbəsi